

# "Sən bir ömür mənimlə fəxr edəcəksən"

## Bu, şəhidin anasına verdiyi təsəlli idi

Biz Ciyni kəndinə çatanda yavaş-yavaş qaralıq çökürdü. Kəndi ikiyə bölən asfalt yol da bombos idi. Getdiyimiz ünvani dəqiqləşdirmək istayirdik. Amma nə bir adam, nə də hərəkət edən bir maşın gözə dəyirdi. Adətən şəhidlər yaşıyan evləri tapmaqdə o qədər də çətinlik çəkmirik. Çünkü evlərinin yaxınlığında ya şəhidin portreti, ya da Azərbaycanın Dövlət Bayrağı asılır. Bir qədər irəlilədikdən sonra növbəti tini burulan kimi yüksəklilikdə dalğalanan müqəddəs bayraqımızı gördük. "Çatdıq" deyib maşından düşürük. Küçə qapısını döyüb "ay ev yiyəsi, ay ev yiyəsi" deyə səsləndik və çox gözləmədik. Qapını üzümüzə aqsaçı, beli dərddən bükülmüş, gözləri cuxura düşmüş bir xanım açır.

"Xoş gəlmisiniz, buyurun keçin içəri, qapıda dayanmayın. Yəqin Hüseynimin qonaqlarınız..."

Evin kişisini soruşurqu:

- Vahib evdə yoxdur, Hüseyinə baş çəkməyə gedib. İndi gələn vaxtlarıdır, gəlin, evdə gözləyin...

Ciyni kənd qəbiristanlığı kəndin içindən keçən Bakı-Tbilisi dəmir yol xəttinin yaxınlığında, yoluñ kənarında yerləşir. Belə qərara gelirik ki, qəbiristanlıqla gedək, şəhidin atası ilə elə onun məzari üstə görüşək.

Şəhid Həsənov Hüseynin məzari qəbiristanlığının giriçeyində yerləşir. Maşınımız saxlayıb irəliləyirik. Bize elə gəlir ki, qarşımızda iki abidə dayanıb: kədər dolu gözləri məzara zillənib, dərd əlindən sanki daşlaşmış bir atanın, bir də ömrünü vətənə fədə edib məsum, gülümşər baxışlarla məzar daşından boyلانan şəhid Hüseynin abidəsi...

Yaxınlaşış dərddən qaməti əyilmiş atanın yanında dayanıram. Hər ikimiz susqun idik. Nəhayət, şəhid atası gözünü gözündən çəkib üzünü qara məzar daşından boyلانan Hüseynə tərəf çevirərək dillənir:

- Oğlum, igidim, gecən xeyrə qalsın. İcazə ver, mən gedim. Qonağımız gəlib. Qonağı evdə qarşılıyarlar. Sabah tezdən yenə gələcəyəm. Rahat yat, qəhrəman balam.

Dağ cüssəli, boylu-buxunlu Vahib kişi oğlunun başdaşına sarılır. Ata dodağının altında asta-asta "sabah yenə gələcəyəm" kəlmələrini piçəldiyir...

"Hər sabah tezdən gəlib "Sabahın xeyir", hər axşam golib "Axşamin xeyir Hüseynim", "Gecən xeyrə qalsın" deməsəm, dözmərəm, ürəyim partlayar" deyir ata.

Şəhid Həsənov Hüseyn Vahib oğlu 13 aprel 2001-ci ildə Ucar rayonunun Ciyni kəndində anadan olub. Uşaqlıqdan Hüseynin sağlamlığından problem olduğu üçün ibtidai təhsilini evdə alıb. Beşinci sinifdən etibarən Ciyni kənd məktəbinə gedib. 2019-cu ildə Ciyni kənd məktəbinə əla qiymətlərlə başa vurub. 2019-cu ildə müddətli hərbi xidmətə çağrılıb. Qazax rayonunda yerləşən "N" sayılı hərbi hissədə xidmətə başlayıb. Xidməti vəzifəsini yaxşı göstəricilərlə yerinə yetirdiyine görə baş əsgər hərbi rütbesinə layiq görüilib, fəxri fərمانlarla təltif edilib. 2020-ci il sentyabrın 27-də Vətən mühabibəsi başlayan gün Murovdag istiqamətində gedən döyüslərdə qəhrəmancasına döyüşərək

şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsənov Hüseyin Vahib oğlu "Vətən uğrunda", "Döyüsdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Söhbətimizi evdə davam etdiririk. Dərdli ata Hüseyenli günlərindən söz açır:


- Hüseyin uşaqlıqdan fiziki cəhətdən zəif idi, yeriyirdi, qızları dizdən açılmırı. Amma çox çalışqan, vətənpərvər idi. Oxumaq, yazmaq həvəsi güclü idi. Müəllimləri evdə dərs keçirdilər. Hətta deyirdilər ki, məktəbə dərsə gələn uşaqların içində Hüseyin qədər zəkalışı yoxdur. Allaha şükür ki, 5-ci sınıfə gedən vaxt yeri bildi. Amma xəstəliyi canından tam çıxmamışdı. Məktəbə gedəndən sonra da həmişə müəllimləri Hüseyndən çox razılıq edirdilər. Yaxşı təşkilatlılığı vardi. Gözəl şeirlər yazar, rəsm əsərləri çəkərdi. Özünə dərd etmişdi ki, qızındakı problemlər görə əsgərliyə gedə bilməyəcək. Onuncu sınıfı bitirəndə əsgərlik vaxtı geldi. Komissiyadan keçəndə Ucarda həkimlər orduya yararsız olduğunu yazdırılar. Dedilər ki, biz Hüseyni bu şəkildə əsgər göndərə bilmərik. Birmənali olaraq xidmətə yararsızdır. Hüseynin təkidiğini görüb komissiyadan keçmək üçün Bakıya - hospitala göndərdilər. Hüseynlə birlikdə Bakıya getdik. Gözümlə görməsəydim, inanmaddım. Həkim Hüseynə oturub-qalxmayı xahiş etdi. İnanın, Allahın möcüzəsi baş verdi. Hüseyin "ya Allah" deyib oturub-qalxdı. Heç elə bil illərin xəstəsi deyildi...

Hüseyin o gün sanki göylərde idi. Sevinirdi... Əsgər gedəcəkdi. Qızları hərəkət edirdi. Deməli, Allah Hüseyni öz yanına almaq üçün ona yol açmışdı. Bunun başqa mənası yoxdur...

Anası Güldədə xanım söhbətə qoşular:

- Balama şəhidlik yolu əvvəldən görünürdü. Hələ 14 yaşı olanda deyərdi ki, siz məni çox axtaracaqsınız. O zaman nə demək istədiyini başa düşə bilmirdik. Demə, öz yolumu özü seçibmiş...

Allah ona qeyri-adi istedad vermişdi. Şeir yazardı, çox gözəl rəsm əsərləri çəkərdi. Maddi imkanımız olmurdu ki, yağı boyla ilə kətan üzərində işləsin... Qarabağı, dağları, Arazi vəf edərdi... Həmişə də deyərdi ki, mən o taylı-bu taylı Azərbaycanı yox, bütöv Azərbaycanın rəsmini çəkirəm. Mənim üçün işgal olunmuş torpaqlar yoxdur, yolunda canımızı verəcəyimiz Qarabağ var... O murdarların aya-



ğını o torpaqlardan kəsəcəyik. Hərbi formə, top, tank, əsgər maşınları, Qarabağa gedən hərbi kolonları çəkərdi. "Qarabağı biz azad edəcəyik" deyərdi. Heyif, o günü özü görmədi. Çox gözəl ritmik rəqs etməyi var idi. Kəndimizdə toy olanda hamı gözləyərdi ki, Hüseyin oynasın...

Mühəribənin ilk günü Murovdagda gedən döyüslərdə şəhid oldu balam. Mühəribənin ilk günü... Sentyabrın 27-si axşamüstü balamı canından çox sevdiyi bayrağa bükülü gotirdilər. Bayraq da gözel idi, par-par parıldayırdı. Sanki Hüseyin üzündəki bayrağın şəklini də özü çəkmişdi.

Qardaşı Sobuhi Həsənovun xatirələri:

- Ailədə iki qardaş idik. Hüseyin təkcə yaşa böyük deyildi, ürkəcə, diləkçə böyük idi. Gözəl qardaş idi. Allah onu bənzərsiz yaratmışdı. Çox mehribən, qayğısən idi. Diqqətçil idi. Ürəyində gözəl arzuları var idi. Heyif, həmisi özü ilə apardı.

Mən həmişə deyərdi ki, çalış, hərbi məktəbə qəbul ol. Məndə hərb sənətinə mərağı qardaşım yaradıb. Çox vətənsevər idi. Torpaqlarımızın erməni işgalində olması ilə barışa bilmirdi.

Mən hərbi akademiyaya qəbul olunanda çox sevdim. 2020-ci il sentyabrın 14-də zəng etdim ki, dərsimiz başladı. Artıq mən kurşantam. Çox sevindi. Dedi ki, "qardaşım, bundan sonra ikimiz birlikdə Vətəni qoruyaçaqı". Arzusu əsgərlikdən sonra qalib müddətdən arṭıq xidmət etmək, hərbçi olmaq idi.

Sentyabrın 24-də zəng edib atamdan, anamdan halallıq istəmişdi. Sanki şəhid olacağını bilmiş. Əsgər gedəndə Ucara, Hərbi Səfərbərlik İdarəsinin qarşısına getmişdi. Anam çox ağlayırdı. Anamı sakitləşdirib dedi ki, "sən heç bilirsən oğlunu hara yola salırsan? Sən bir ömür mənimlə fəxr edəcəksən". İndi qardaşımıla fəxr edirik. O, təkcə bizim yox, xalqımızın qıruru oldu.

*Elşən QƏNİYEV,  
"Azərbaycan"*